

# Hökumət əhalini narahat olmamağa çağırır

## Neftin qiymətinin kəskin düşməsi ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək

**M**artin 11-da Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarda vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirə keçirilib.

Baş nazir son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzaşması ilə bağlı olaraq maliyyə-bank sektorunda və əhali arasında narahatlığın artığını bildirib. Ə.Əsədov vurğulayıb ki, hökumət dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxlayır və qabaqlayıcı rejimdə tədbirlər heyata keçirir: "Prezident İlham Əliyev martin 10-da Milli Məclisde Azərbaycan iqtisadiyyatının inkişafı barədə etraflı çıxış etdi. Nazirlər Kabineti tərəfindən də ölkədə makroiqtisadiyyatın maliyyə sabitliyinin qorunması barədə həmin gün biznes dairələrinə və əhaliyə yönəlmüş məlumat verildi. Təbii ki, ilin əvvəlindən dünəyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata, eləcə de neft bazarlarına mənfi təsirləri var. Lakin bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ilden başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründəkindən daha dayanıqlıdır. Qeyd etmək istəyirəm ki, dünyada baş veren mənfi iqtisadi meyillərə baxmayaq, iqtisadiyyatımız inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir.

Cari ilde də ölkədə müsbət inkişaf dinamikası davam edir. Lakin bu gün dünya enerji bazarında neftin qiyməti 2020-ci ilin dövlət bütçəsində nəzərdə tutulan 55 dollardan təxminən 18 dollar aşağıdır".

**Mərkəzi Bankın sədri Elman Rüstəmov** neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar son günlər valyuta bazarında hiss olunan gərginlik və bu sahədə mövcud veziyətə dair məlumat verib. O, Azərbaycan iqtisadiyyatının sürətli inkişaf etdiriləcəkini bildirək, bu gün ölkəmizin belə çağırışlara tam hazır olduğunu vurğulayıb: "Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var və bu, bize belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni, Azərbaycanda gələn iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanır. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin qısa müddətə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir edib".

E.Rüstəmov qeyd edib ki,



hərraclarda, bazarda valyutaya ehtiyacı ödəmek üçün Mərkəzi Bank martin 10-da herrac keçirib: "Martin 11-de də növbədən kənar herrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta getirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda, tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi səxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Bunlara baxmayaraq, biz banklarda növbələr müşahidə edirik. Qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektorunu birlikdə həm şəhər, həm də bazar günləri adı iş rejimində fəaliyyət göstərəcəklər. Ona görə de vətəndaşlarımız bu imkanlardan istifadə edərək istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsatitlərini dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin tapşırığı ilə biz bayram günlərində də iş rejimimizi planlaşdıracaq və əgər lazımlısa, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcək".

**Iqtisadiyyat naziri Mikayıl Cabbarov** deyib ki, bu gün ölkə iqtisadiyyatına əsasən iki təsir etmə imkanına malik amil var: "Bunlar koronavirus epidemiyası və OPEC+ sövdəleşməsinin baş tutmamasıdır. Qeyd edim ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır. Cari ilin ötən iki ayında ÜDM-in artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ÜDM-in artım tempi 6,7 faiz yüksəlib. Qeyri-neft seyayesində istehsalın artımı 21,7

faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gelirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib".

Nazir bildirib ki, cari ilin ötən iki ayında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz, həmçinin qeyri-neft sektorunda 115,9 faiz icra olunub: "Büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, həmçinin qeyri-neft sektorunda 24,8 faiz artıb. Qeyd edim ki, strateji valyuta ehtiyatlarının həcmi ÜDM-in 100 faizini ötür, xarici dövlət borcunun həcmi altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni, strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütlesinin həcmindən 5 dəfə, nağd manat kütlesinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir. Əlavə edim ki, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə əməkdaşlığı təşkil etməyi təklif ettim. Həmçinin, qeyri-neft sektorundan ÜDM-in artım tempisi 6,7 faiz yüksəlib. Qeyri-neft seyayesində istehsalın artımı 21,7

faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gelirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib".

qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək.

**Maliyyə naziri Samir Şərifov** məlumat verərək qeyd edib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, şübhəsiz, Azərbaycanın da gəlirlərinin azalmasına getirib çıxarıb: "Cari il üçün təsdiq olunmuş dövlət bütçəsinə nəzər salsaq gələrək ki, bütçə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, Dövlət Neft Şirkətinin və neft hasilatının pay bölgüsü sazişləri əsasında fəaliyyət göstərən şirkətlərin vergi ödənişləridir. Dövlət Neft Şirkətinin gəlirlərinin formalşamasında böyük hissəni daxili bazarda yaranan gəlirlər təşkil edir. Bu nağd manat kütlesinin həcmindən 5 dəfə, nağd manat kütlesinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir. Əlavə edim ki, valyuta bazarında tarazlığın və manatın sabitliyinin qorunması istiqamətində nazirliyin müvafiq strukturları Mərkəzi Bankla birlikdə əməkdaşlığı təşkil etməyi təklif ettim. Həmçinin, qeyri-neft sektorundan ÜDM-in artım tempisi 6,7 faiz yüksəlib. Qeyri-neft seyayesində istehsalın artımı 21,7

faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Təbii ki, koronavirus epidemiyasının yayılması bəzi fəaliyyət sahələrinə mənfi təsir edib. Məsələn, turizm, hava nəqliyyatı kimi sahələri göstərmək olar. Lakin digər sahələrdə biz müəyyən yüksək artım müşahidə edirik. Həmçinin əhalinin pul gelirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib".

Eyni zamanda, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirməyə çalışır.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyaseti şöbəsinin müdürü Şahmar Mövsümov 2014-2016-ci illerde neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı: "Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil. Təbii ki, bu illər ərzində Azərbaycan iqtisadiyyatının neftin qiymətindən asılılığı kəskin şəkildə azalıb. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnesi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bize növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlılığı əsas yoxdur".

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında **Milli Məclisin deputati, iqtisadçı alim Vüqar Bayramov** bildirdi ki, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinə qarşı ölkəminin göstərdiyi əməkdaşlıqlar, atılan addımlar qlobal şok və xarici iqtisadi faktorların iqtisadiyyatımıza təsirlərinin minimuma endirməyə imkan verəcək: "OPEK və OPEK-ə üzv olmayan ölkələrin istehsal həcmimin azaldılması ilə bağlı anlaşma imzalaya bilməməsi neftin qiymətində kəskin azalmaya səbəb olur. Neft bazarı bu həftə praktik olaraq "cökə" ilə başladı. Bu da 1991-ci ildən sonra neftin qiymətindən ən aşağı rəqəmlər idir. Sözsüz ki, neftin qiymətinin enməsi xarici faktor olaraq, Azərbaycan iqtisadiyyatına təsir edir".

V.Bayramov əlavə etdi ki, 2014-cü ildən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı, eləcə də iqtisadiyyatın diversifikasiyası ilə bağlı aparılan tədbirlər mərhələli şəkildə neftdən asılılığının aradan qaldırılmasına xidmət edib: "2014-cü ildə qlobal neft şoku yaranan zaman Azərbaycanın dövlət bütçəsində neft sektorunun payı 80 faiz ididə, bu rəqəm artıq 50 faizə qədər azalıb və bütçədə qeyri-neft sektorunun payı 20 faizdən 50 faizə qədər yüksəlib. Bu isə ondan xəber verir ki, ötən müddədə bütçə gəlirlərinin əsasında iqtisadiyyatın diversifikasiyası ilə bağlı mərhələli şəkildə addımların atılması istiqamətində uğurlar əldə edilib. Nazirlər Kabinetində keçirilən görüş də ondan xəber verir ki, Azərbaycan xarici faktor və şoklara çox qısa zamanda reaksiya verir. Eyni zamanda, xarici şokların Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirməyə çalışır. Ötən müddədə xarici borcların azalması, dövlət rezervlərinin ümumi payının çoxalması xarici şokların Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi baxımından vacibdir. Son hadisələr bir daha bunu sübut edir ki, Azərbaycanda dərinleşmiş iqtisadi İslahatlar davam edəcək. Növbəti illərdə də həm İslahatların dərinləşdirilməsi, həm də qeyri-neft sektorunun ümumi iqtisadiyyatdakı payının çoxaldılması, iqtisadiyyatın diversifikasiyası başlıca hədəf olaraq qalacaq".

**BÖXTİYAR**